

# "Virtual Elektron Fəaliyyət Cəmiyyəti"nin fəaliyyəti beynəlxalq təcrübəyə əsaslanır

"Virtual Elektron Fəaliyyət Cəmiyyəti"nin sədri, fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikovla müsahibə

- Ələddin müəllim! AMEA Rəyasət Heyətinin nəzərdənənəradilan və sizin rəhbərlər etdiyiniz "Virtual Elektron Fəaliyyət Cəmiyyəti"nin istiqaməti nelerdir? Cəmiyyət haqqında qisaca məlumat verirəndiz.

- Ümumiyyətlə, elektronlaşma bu gündü dövüşünənəsas teblərindənədir. AMEA-da "Virtual Elektron Fəaliyyət Cəmiyyəti"nin formalşdırılması da beynəlxalq təcrübəye əsaslanır və AMEA prezidenti Ramiz Mehdiyevin fəman və sərəncamlarını rəhbərliyindənə rehber tutur. Bu səbəbdən "Virtual Elektron Fəaliyyət Cəmiyyəti" de virtuallaşma və elektronlaşma programının AMEA-də dəha geniş miqyasda istifadəsi üçün öz seyrləri göstərir.

"Virtual Elektron Fəaliyyət Cəmiyyəti"ninəsas fəaliyyət prinsipleri və ehemmiliyəti aşağıdakılardan ibarətdir:

Son illər inkişaf etmiş ölkələrdə elm və tədqiqatı dəha inkişaf etdirən amillərdən biri "Virtual Elektron Fəaliyyətlərin" formalşdırılmış hesab edilir. AMEA-də təsis edilən "Virtual Elektron Fəaliyyət Cəmiyyəti" müasir informasiya texnologiyalarından istifade etmək yanaşı, AMEA eməkdaşlarının və alimlərə elektron xidmətlərin göstərilməsinə və ondan səmərəli istifadəsinə imkan yaradır. VEFC-in digər esas istiqamətlərdən biri, hem də alimlərimizin tədqiqatlarının virtual aləmə çıxanması və təbliğindən ibarətdir. Əsas məqsəd məlumatların elçətan olmasına təminatında vətəndaşlar, istifadəçilər və alimlər arasında olan uzaq "məsəfəni" qısaltmaq, hemçinin bu münasibətlər sadələşdirmek və şəffaflaşdırmağıdır.

Internet mühitində Azərbaycanın milli maraqlarının yüksək seviyədə qorunmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində AMEA-nın üzərinə müüm vəzifələr düşür. Bu vəzifələrin icrasını təmin etmek məqsədilə AMEA-də bir sənəd mühüm tədbirlər heyata keçirilir, bu istiqamətdə elm tədqiqat işləri aparılır, xərçi təcrübə övnenril, milli maraqlara zidd olan kontenət aşkarlanması üçün müntəzəm monitoringlər təşkil edilir, virtual mühitde Azərbaycanın tarixi həqiqətləri, nallıyyətləri, görkəmi şəxsiyyətləri haqqında zəruri məlumatlar, eləcə də müxtəlif elm sahələrinə aid ensiklopedik elmi biliyələr yerləşdirilir.

Bütün bunlara yanaşı, bu istiqamətde AMEA-daki fəaliyyətin dəha effektiv qurulması, parakendeliyin aradan qaldırılması, heyata keçirilən işlərin vəhidi mərkəzədən koordinasiyası və onların dəha sistemi təşkili məqsədilə bu sahədə müştəqil qurumun yaradılmasına ehtiyac var idi. Bütün bunları nəzəre alaraq, AMEA RİH-nin 25 sentyabr 2020-ci il tarixli iclasında VEFC təsis edildi və meni istiqmətə əsaslarla bu cəmiyyətə sədr seçildi. VEFC təsis edildiyindən beynəlxalq təcrübəye əsasen, elmi işçilərin elmi mənbələrə təməsərinin dəha müünsiqlişəkliyə təşkil üçün "vahid pəncəre" prinsipi əsasında təşkil olunan və AMEA-nın müxtəlif institut və mərkəzələrinin eməkdaşlarının, o cümləden elmi işçilərin, doktorant və magistrantların, hemçinin digər könüllü mütəxessislerin seyrlərini birləşdirəmək. Virtual Elektron Fəaliyyət Cəmiyyəti istiqmət əsaslarla öz işini təşkil etməye çalışmışdır. Bundan elave VEFC həftəlik açıq hesabat məqsədilə FB sosial



şəbəkəsində (<https://www.facebook.com/AMEAVEFC>) sehifə yaratmış və həftəlik görünlər işlər barəsində məlumat yerləşdirməyə başlamışdır.

- Internet məkanında ölçümiz - iş bağlı olan yanlış informasiyaların doğğun, təhrif edilmiş və düzgün məlumatlarla əvəzlenəcək üçün konkret hansı addımlar atılmalıdır?

- Bu sahədə təbi VEFÇ-dən önce bir sənəd addımlar parəkandə şəkildə atılmışdır. Lakin Cəmiyyət yaradıldıqdan sonra, bıra işlər gördük, bunun üçün lazım olan mexanizmizi öyrənib, hazırlanıq. Bu xüsusda ciddi və konkret addımlar atılgazdır:

1. Beynəlxalq əməkdaşlıq;
2. Mövcud diasporlarda ciddi iş birliliyi;
3. Elmi diasporlari formalşdırmaq və onlara əməkdaşlıq;
4. Azərbaycan alimlərinin reytinqinin yüksəldilmesi;
5. Azərbaycanlı alimlərin və elminin tanidlılması zəminində təqdimatlar;
6. Alimlərin və elmi işlərin təzimlənməsi və tanidlılması üçün xərçi dillərdə saytların təsis ediləsi;
7. Xarijadi yaşıyan azərbaycanlı alimlər mütəmadi olaraq ünivərsitətlərdə olmaq.

- İKİNCİ QARABAĞ MÜHƏRIBESİ ZAMANI İNFORMASIYA CƏBHAŞINDA APARILAN MÜBARİZƏ ÇOX VACİB ELEMENT OLUDU. BU GEDİŞTƏ "VIRTUAL ELEKTRON FƏALİYYƏT CƏMIYYƏTİ" TƏRFİDİNƏ HANSI TƏBDİBLƏR HƏYATA KEÇİRLİDİ?

Vətən mühərribəsi zamanı VEFC üzərindən informasiya mühərribəsi bütün çətinliklərə baxmayıra, yüksək seviyədə həyata keçir. Müxtəlif məqalələr hazırlıq, xərçi dillərə tərcümə etdik və aparıcı xərçi saytları vətəndaşlıq xərçi dillərə təqdim etdik. Bütün bunları Azərbaycan həqiqətləri, nallıyyətləri, görkəmi şəxsiyyətləri haqqında zəruri məlumatlar, eləcə də müxtəlif elm sahələrinə aid ensiklopedik elmi biliyələr yerləşdirilir.

- "Vikipediya"da Azərbaycan haqqında məlumatların azlığı və ya, informasiyaların xərçi dillərde yerləşdirilməməsi kimi təqdirdən mediada tez-tez səsləndirilir. Bununla bağlı hansı təhlillər aparılıb?

- Azərbaycan dil "Vikipediya"da kifayət qədər öz yərini qoruyan diller sırasındadır. Men bunu məlumat azlığı da andıramadım. Çünki burada ikinci istiqamət var: Cəmiyyət və Keyfiyyət.

Yuxarıda qeyd etdiyim proses xərçi dil "Vikipediya"da da həyata keçirildi. Ümumiyyətlə bu qısa müdafiə erzində "Vikipediya"da çox ciddi nallıyyətlər əldə etmiş. Her şeyden öncə "Vikipediya" prosesinin istiqamət və cəhətlərini müəyyənledirdi, o sahədə tam olaraq çalışmışdır. Bu istiqamətlər aşağıdakılardır:



1. Yeni ensiklopedik məqalələrin yaradılması;

2. Xərçi məqalələrin tərcümə edilməsi və az vikide yaradılması;

3. Həmçinin Az vikidən xərçi dillərə tərcümə edilib, xərçi dilli "Vikipediya"da məqalələrin yaradılması;

4. Maralı məqalələrin hem Azərbaycan dilli, hem də xərçi dilli "Vikipediya"da genişləndirilməsi;

5. Yaradılmış və yaradılmadıqda olan məqalələrə doğru mənba-lərden istinadın verilməsi;

6. Həmçinin bıra məqalələrin redaka və korke təqdimatı;

- Akademiyada yaranmış fəaliyyət cəmiyyəti olaraq Azərbaycanda virtual informasiya məkanının inkişaf üçün ne kimi planları var?

- Virtual elektronlaşma günü-gündən inkişaf edir. Əvvəller yüzülliyimiz informasiya əsri adlandırdırlar, hazırda informasiya parlışı əsri adlandırdırlar. Bizim VEFC olaraq, plan və təkiflərimiz dəha məlumat və informasiyaları tənzimləmək, onları kontrol etmək və lazım olan məlumatları nəzarətdə saxlamaqdan ibarətdir. Həmçinin respublikamız aid həqiqətləri xərçi dillərə tərcümə edib, yayılmadıqdan ibarətdir. Bunu bağlı müxtəlif tədbirlərə elmi diasporaların formalşdırılması və formalaşmış elmi diasporlarda elaqələrin genişləndirilməsi zəruridir.

AMEA bütün institut və mərkəzərinin informasiya etibarlılarının vahid Data-Merkəzini keçirən məsələsin həll etməye çalışır. Bu proseslər məhz virtual elektron texnologiyalarla əsaslanır. Fikrimiz, bu da öz növbəsində, AMEA-da informasiya sistemlərinin idarəetmə proseslərini dəha optimallaşdırılaq, bündə xərcləri azaldacaq, eləcə də ümumi rəqəmsallaşmaya böyük təsir göstərəcək.

- Alimlərin tədqiqatlarının elektron elçətanlığını təmin etmək üçün nələr nəzərdə tutular?

- Biz VEFC olaraq bütün resurs və imkanlarımızla Akademiyanın və azərbaycanlı alimlərin tədqiqatlarının elçətan olmasına üçün hazırlıq, sədəce olaraq, burada her şeyden önce alimlər və əsərlərinin elçətan olmasına istəməlidir. Bu proses olmادığa bəzəm imkanlarında ünvanısları olaraq, qələb. Diger bir məsələ isə AMEA-nın müxtəlif idarəe və şöbələri ilə eməkdaşlığıdır. Nümunə üçün qeyd edim ki, Elm nəşriyyatı, Elmi irs şöbəsi, Elmi-təşkilat şöbə, Elmi tədqiqatların elçətanlılışəsbi bütün və şöbələrə nəşrələndirilən və yeni elmi məqalələrdən xəberdar olurlar. Onlar bize məlumat göndərməlidirlər. Bu yaxınlarda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Merkezindən Azərbaycanla bağlı az və rus dillərində ensiklopediyin xüsusi cildinin elektron va-

riantını almışq və "Vikipediya" baza-sına yerləşdirməyə başlamışq. Bu səbəbdən "Azərbaycan Milli Ensiklo-pediyası" Elmi Merkezinin rəhbəri, akademik Tofiq Natiyev təşəkkür edir və minnətdarlıqları bildirirəm.

Biz VEFC olaraq, Milli Ensiklopediyənin və digər ixtisas ensiklopediyaların bütün cildləri mahiyyəti üzrə "Vikipediya"ya yerləşdirməyə hazırlıq.

- "Vikipediya"da xərçi alımlırin bizim tədqiqatçılara olan istinadlarının və xərçi dillərde məqalələrin sayıni artırmaq üçün elverişli hansı əsərləri təklif edirsiniz?

- Elmi təşkilatlar tərəfindən elektron xidmətlərin məqsədönlü icrası və səmərəliliyinin artırılması əsas məqsəd tələmətgahın vasitələrindəndir. Beynəlxalq təcrübəyə əsasən biz çalışacaq ki, alimlərimiz dəha rahat şəkildə təşkil olunan və tədqiqat organlarının göstərdiyi elektron xidmətlərinə cəmləşdirildiyi "VEFC" in imkanlarını istifadə edərək, yararlanılsın.

Artıq VEFC-in təşkilçiliyi ilə müyyən konsept əsasında AMEA quruları və əməkdaşlarını vahid platforma çərçivəsində azad və açıq elektron ensiklopediyada fəaliyyət göstərərlər. Əməkdaşlar VEFC-in vəsitəsilə verilmiş məlumatlara tanış olacaq və bundan istifadə edə biləcəklər. VEFC-in məqsədi alimlərin avtobiografiyası və yaradıcılığının elektron bazaya keçidini təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə eməkdaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

Fikrimə, AMEA-da virtual elektronlaşma prosesinin inkişafı ilə seviyyəyə gelib çatıb ki, biz yəni bir adımda atıfta vəzifəsi var. Bütün institutların elektron xidmətlərinə təmən etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə eməkdaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

AMEA bütün institut və mərkəzərinin informasiya etibarlılarının vahid Data-Merkəzini keçirən məsələnin həll etməye çalışır. Bu proses ona görə zəruridir ki, eyni missiyalı tədqiqatçılar müxtəlif institutlarda icra edilmesin. Əgər elmi institutların elektron xidmətlərinə tam rəqəməlşəklikdən keçid etməyəcəkler, bù artıq eyni məzmunlu işlərin qarşısını alacaq və yekundu bu bude büdcəye qəyyüvə gelib çatıb ki, biz yəni bir adımda atıfta vəzifəsi var. Bütün institutların elektron xidmətlərinə təmən etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə eməkdaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

Elektron Merkezin etibarlılığı seviyyəsi, informasiya təhlükəsizliyi və məlumatların idarə olunması da esas istiqamətlərindəndir. Kibertəhlükəsizlik baxımından xüsusi standartlar tətbiq olunmalıdır.

Bütün bunlar göstərir ki, alimlərin elmi şəraitini yaxşılaşdırmaq və məlumatların elçətanlığını artırmaq üçün rəqəmsal texnologiyadan geniş istifadə üçün AMEA-da ciddi əlaşlıatlara başlanılmışdır ve davam etmekdədir.

- Ələddin müəllim, Size məraqlı müşahibe üçün minnetdarlıqları bildirir və təşəkkür edir.

- Sağ olun. Men təşəkkür edirəm.

**Müşahibəni apardı:**  
Ağahuseyn ŞÜKÜROV  
**AMEA Mətbuat və Informasiya**  
**şöbəsinin müdürü**